

Oruc ƏLİYEV
AMEA Folklor İnstitutu
filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: orucsohraboglu@gmail.com



QARABAĞ NAĞILÇILIQ ƏNƏNƏSİ

Açar sözlər: Qarabağ folkloru, folklor mühiti, nağıl, motiv, süjet, söyləyici

SUMMARY

THE TALE-TELLER TRADITION OF GARABAG

Each folklore environment is distinguished by its unique poetic features and peculiarities. From this point of view, the Garabag folklore environment has an important place. In the article the tales collected from Garabag are involved in the research. Along with the legends, rumors and other folklore examples collected from Garabag, it is revealed that tales also provides the rich information about the life and traditions of this region. In order to clarify this problem in more detailed way it is addressed to examples written from individual speakers at different times. It is shown that in this region the heroic tales such as "The tale of Kel Hasan" and "Pahlavan Hasan" occupy a special place. It is also mentioned that these tales are differed from other fairy tales both by the type of hero and by the features of the composition. The examples such as "Gulhuseyn Pahlavan", "Golunda girkh kelin guju olan kishi" collected in the Garabag region in recent years also sounded with the above-mentioned fairy tales.

In the Garabag region, along with anecdotes about Bahlul Danandas name, several fairy tales are also found. Now we can observe that the genre of anecdote is more widespread. And it is probably the basis for the creation of such samples.

The motif of fortune, tale is also found in fairy-tale texts collected from the Garabag region. Search for happiness, discussion of happiness with the mind, happiness, etc. in plot types, the image of Garachukha carries mainly an auxiliary function.

Garabag fairy tales are also distinguished for their artistic features, richness of plot-composition. But all these show that fairy tales in Garabag have a unique tradition.

Key words: Garabag folklore, folklore environment, tale, motif, plot, tale-teller

РЕЗЮМЕ

ТРАДИЦИОННОСТЬ В СКАЗКАХ КАРАБАХА

Каждая фольклорная среда отличается своими поэтическими чертами и особенностями. С этой точки зрения фольклорная среда Карабаха занимает важное место. В данной статье исследуются сказки, собранные из Карабаха. Наряду с легендами, мифами и другими образцами, собранными из Карабаха, сказки также дают богатую информацию о жизни, быте и традициях этого региона. Для более подробного разъяснения этого вопроса используются примеры, записанные в разное время от разных информаторов, рассказчиков. Особое место в этом регионе занимают такие героические сказки, как «Сказка о Кале Гасане» и «Пахлаван Гасан». Отмечаются композиционные особенности и типологические особенности героя этих сказок, являющиеся их отличительной чертой.

Тематические особенности сказок «Гюльгусейн Пахлаван» и «Мужчина, в руках которого сила сорока невест», собранные и записанные в последние годы из Карабахского региона, также перекликаются с вышеупомянутыми сказками.

Наряду с анекдотами, связанные именем Бахлул Дананды из Карабахского региона, существует несколько сказок. В настоящее время наблюдается более широкое распростра-

нение и обращение к жанру анекдота. Это вероятность дает основание для создания таких образцов.

Мотив судьбы, жизни также занимают особое место в текстах сказок, собранных из Карабахского региона. Поиск удачи, спор судьбы с разумом, возвращение удачи и так далее, образ Гарачухи в сюжетных типах играют вспомогательную функцию.

Карабахские сказки также отличаются своими художественными особенностями и богатой сюжетной композицией. Все это свидетельствует о том, что Карабах имеет уникальную и неповторимую традицию сказания.

Ключевые слова: карабахский фольклор, фольклорная среда, сказка, мотив, сюжет, рассказчик.

Qarabağ folklor mühitində hər bir janrı əhatə edən nümunələrin, o cümlədən nağıl janrına aid nümunələrin öz yeri var. "Qarabağ: folklor da bir tarixdir" kitabıının tərtibçiləri bu məsələ ilə bağlı yazırlar: "Qarabağ sakinlərinin yaddaşındakı folklor nümunələrini toplamaqla biz nəinki həmin nümunələri məhv olmaqdan xilas edirik, həm də gənc nəslin doğma tarixi-coğrafi məkanının, həmin məkanın folklorunun, etnoqrafiyasının tanınmasına kömək etmiş oluruq. Belə ki, Qarabağdan toplanmış istənilən folklor mətni özündə bu bölgənin etnoqrafiyası haqqında informasiya daşıyır. Qarabağın qədim türk yurdu olduğunu və onun hər bir daşında, torpağında türkün izi olduğunu folklor nümunələri bir daha əsaslı şəkildə göstərmış olur" (1, 6).

Qarabağdan toplanmış rəvayət, əfsanə və digər nümunələrlə yanaşı, nağıllar da bu bölgənin həyatı, möşəti, adət-ənənəsi və s. barədə olduqca zəngin informasiya verir. Bu məsələni bir qədər daha ətraflı şəkildə aydınlaşdırmaq üçün müxtəlif vaxtlarda ayrı-ayrı söyləyicilərdən yazıya alınmış nümunələrə müraciət edək. Belə səciyyəvi nümunələrdən biri 1935-ci ildə Ağdam rayonu Hindarx kənd sakini Mirzə Ələkbər oğlundan yazıya alınmış "Kəl Həsənin nağılı"dır (2, 188-200).

Bu süjetin bir variantını da – "Pəhləvan Həsən" adlı nağılı Qulu Quluzadə Karyagin rayonunun (Füzuli rayonunun) Horadiz kəndindən Cabbar Mövla Qulu oğlundan yazıya almışdır (3, 75-85). Bu nağıl da övladsız valideynlərin qocalıq çağlarının təsviri ilə başlayır. Onlar olduqca yoxsul bir ömür keçirirlər. Onların heç nəyə ümidi olmur. Bir parça çörəyə möhtacdırular. Ancaq birdən-birə onların həyatında qeyri-adi dönüş yaranır, yaşayışlarının axarı tamamilə dəyişir. Hər iki nağılda bu dəyişiklik onların övladlarının qocalıq çağlarında dünyaya gəlməsi və qeyri-adi keyfiyyətlərinə görə seçiləməsi ilə səciyyəvidir. Onlar qeyri-adi törənişləri ilə başqalarından seçilirlər.

Azərbaycan folklorşunaslığında belə nağılları sehrli nağıllardan fərqləndirməyə çalışmışlar. R.Xəlilov "Azərbaycan və ərəb nağıllarında qəhrəman obrazları" adlı tədqiqatında bu nağılların qeyri-adi doğuluşa, qəhrəman şəxsiyyətinin, zahiri görünüşünün, fiziki gücünün ətraflı təsvir olunmasına görə sehrli nağıllardan fərqləndiyini nəzərə çatdırır (4, 104).

Ə.Əsgərov da bu nağılların sehrli nağıllardan fərqləndiyini göstərir (5, 94).

Ümumiyyətlə, bu tip nağıllara münasibətdə folklorşunaslığıda fikir ayrılığı özünü göstərir. N.P.Andreyev öz göstəricisində belə nağılları sehrli nağılların tərkibində "qeyri-adi güc və bilik" bölüməsində vermişdir (6, 47).

V.M.Jirmunski isə bu tip nağılların türk xalqlarının və onunla bağlı olan Cənubi Sibirin və Mərkəzi Asyanın monqol xalqlarının ən qədim epik janrı olduğunu qeyd edir, onları "Bahadırlıq nağılları" adı altında verməyi daha doğru hesab edir" (7, 222).

İ.Rüstəmzadə V.M.Jirmunski, V.Y.Propp, E.M.Meletinski, S.Y.Neklyu-dov, kimi tədqiqatçıların araşdırılmalarına əsaslanaraq bu sıraya daxil olan nağılları "Bahadırlıq nağılları" adlandırmayı və onları ayrıca bir qrupda verməyi daha düzgün hesab edir. Tədqiqatçı belə nağılların həm qəhrəmanın tipinə, həm də kompozisiya xüsusiyyətlərinə görə sehrli nağıllardan fərqləndiyini göstərir (8, 43).

Bizcə, bu nağılları sehrli-qəhrəmanlıq nağılları kimi ayırmak daha məqsədə uyğun olardı.

Yuxarıda nağıl süjetinin hər iki variantında qəhrəman qeyri-adi törənişi ilə fərqlənir. Odur ki, onlar ən güclü rəqiblərinə belə üstün gəlirlər. Bununla yanaşı, ən çətin məqamda sehrli köməkçi – Simurq quşu hər iki nağılda qəhrəmanın köməyinə çatır.

XX əsrin 80-ci illərində, eləcə də XXI əsrin əvvəllerində, bu günlərimizdə Qarabağdan yazıya alınmış nümunələrdə də sehrli-qəhrəmanlıq motivlarına rast gəlinir. Bu isə Qarabağ bölgəsində mühitlə bağlı nağılılıq ənənəsinin hələ də yaşıdığını söyləməyə əsas verir. "Gülhüseyn pəhləvan" nağılı bu baxımdan diqqəti cəlb edir (9, 67-68). Nağılin məzmunu belədir: Gülhüseyn adlı bir oğlan əmisinin qoyunlarını otarır. O, çox qüvvətli imiş. Gülhüseyn bir gün qoyun otaranda ona bir atlı yaxınlaşır. Atlı oğlandan yemək istəyir. Oğlan hövkəsindən bir parça çörək çıxarıb, yeddi tıkə eləyib, taxta kasasına da qoyun südü töküb atlıya verir. Gülhüseyn atının yeməyinə baxıb deyir ki, sənin yeməyin uşaq yeməyidir. Atlı onu oğulluğa götürür. Günlərin bir günü, gecənin yarısı Gülhüseyn yuxudan ayılıb toy səsi eşidir. O durub oynayanda ev silkələnir. Kişi deyir, ehmal oyna, evi uçurarsan. Gülhüseyn toy olan yerə gedir. Öyrənir ki, padşahın oğlunun toyudur. "Gülhüseyn dedi:

– Mənə yemək verin.

Aşbaz buna yemək verdi, o, bir qazan yeməyi yeyib doymadı, ikinci istədi, onu da yedi, sonra isə su istədi. Aşbaz gördü ki, buna su çatdırı bilməz, ona dedi ki, padşaha deyin ki, qoşunun qabağına mən çıxacağam. Bunu eşidən padşah əmr etdi ki, onu içəri gətirsinlər" (9, 68).

Gülhüseyn yad padşahın 40 pəhləvanını məglub edir. Firəng padşahi bunu görüb onun üstüne qoşun göndərir. Gülhüseyn bu qoşunu da darmadağın edir. Bunu görən padşah tacını onun başına qoyur, qırx gün, qırx gecə toy edib qızını da ona verir.

“Kəl Həsənin nağılı”nda qəhrəman yeddi qazan aş yeyib, silahları çətin sefərə yola düşür. “Gülhüseyn pəhləvan nağılı”nda qəhrəman bir qazan aş yeməklə doymur, yenə yemək istəyir. O oynayanda ev az qalır uşub dağılsın, qırx pəhləvan onun qabağında aciz qalır.

“Qolunda qırx kəlin gücü olan kişi” (AT 365) (1, 179-181) nağılı da sehrli-qəhrəmanlıq motivini əks etdirir. Bu nağılda qəhrəmanın qolunda qırx kəlin gücünün olması müəyyən mənada “Kəl Həsənin nağılı” ilə səsləşir. Ancaq haqqında danışdıgımız sonuncu nağıl, eləcə də “Gülhüseyn pəhləvan” nağılı əvvəlk iki nağıldan fərqlənir. Belə ki, son iki nağılda qeyri-adi gücün nə ilə bağlı olması məlum olmur, bu qeyri-müəyyənəndir. Ancaq bu nağıllar da ənənəvi sehrli nağıllardan seçilir. Belə ki, bunlarda da qəhrəmanın fiziki gücü qabarlıq şəkildə üzə çıxır, sherli vasitələr, əşyalar və sehrli köməkçilər hadisələrin inkişafında aparıcı rol oynamır.

Bu nağıllar, eləcə də Qarabağ bölgəsindən toplanmış “Şah oğlu Bəhrəm”, “Padşah oğlu”, “Kəlləgözün nağılı” və s. bir sıra nağıllar da motivlərinə, obrazlarına, strukturuna görə qəhrəmanlıq dastanları ilə səsləşir.

“Kitabi-Dədə Qorqud”da igid Bamsı Beyrək evlənərkən gərdəyini atdıgi oxun düşdüyü yerdə qurur: “Oğuz zamanında bir yigit ki, evlənsə, ox atardı. Oxu nə yerdə düşsə, anda gərdək dikərdi. Beyrək xan dəxi oxun atdı, dibinə gərdəgin dikdi. Adağlısından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi” (10, 37).

Bu inamin izlərinə nağıllarda da rast gəlinir. Məsələn, 1939-cu ildə Füzuli rayon sakini, 67 yaşlı Səlim Kərim oğlundan yazıya alınmış “Güloğlan” nağılı (11, 252-258) diqqəti cəlb edir. Nağılda təsvir olunur ki, qəhrəman başqa bir şəhərə gedib çıxır. O, burada camaatin yasa batdığını görür. O öyrənir ki, şəhərin yasa batmasının əsas səbəbi əjdahadır. Dağda peydə olan əjdahaya nə verirlərsə almir, padşahın qızını istəyir. Padşah da əlacsız qalib qızını əjdahaya qurban vermək istəyir. Şah qızını aparıb əjdahaya verəndə Güloğlan da bu hadisəyə tamaşa ələmə-yə yollanır. Dağın ətəyində bir daşın üstündə oturur. Bu vaxt gəlib yaxınlıqdakı kola qonan bir quş dil açıb deyir ki, sən oturan daşın altında yay-ox var, onu götür, əjdahanı öldür. Güloğlan daşın altındaki yay-oxu götürüb əjdahanı öldürür, şahzadə qızı ölümən qurtarır. Bir az keçmiş indi də şəhərdə bir cadugər qarı peyda olur. Bu qarı vəziri, onun oğlanlarını, sonra padşahı və onun oğlanlarını daşa döndərir. Güloğlan üç gün, üç gecə dağları, daşları dolaşib qarının olduğu yeri tapır. “Güloğlan fikir-xəyalda ikən oturduğu yerdə onu yuxu apardı. Güloğlan gözü yuxuda, könlü isə oyaq olan zaman yenə həmin quş uşub gəldi, ona yaxın bir budağa qondu, dedi:

— Ay Güloğlan, yatıbsan, oyan, oyanıbsan, eşit! Bu qalaçada sehrkar bir qarı var. Sehrlə hər dona girə bilir. Sehrkar qarı bir gözəl qız sıfətinə düşüb, vəziri gətirib qalaçanın qapısında daş eləyib. Oğlanları da dalınca gələndə onları da daşa döndərib. Bir gün də maral cildinə girib, padşahı dalınca gətirib, burada onu da daş eləyib, sonra da oğlanlarını başının atılıları ilə daşa döndərib. İndi o sehrkar qarı qalaçadadı. Yaxşı eşit mənim dediklərimi! Qalxıb gedərsən qalaçanın qapısını

itələrsən, açılar, içəridən sehrkar qarı çıxar. Onda sən deyərsən: – Süleyman eşqinə sehrkar qarının sehri batıl olsun! Onda sehrkar qarı nə qədər sehr oxuyub, sən də daş ələmək istəsə, eləyə bilməz. Sehr batıl olar. O zaman yay-oxu çəkib onun sinəsindən vurarsan. Sehrkar qarı ölü, sehri pozular, qalaçası dağılar. Daş olmuşlar da dönüb adam olarlar” (11, 256-257).

Quşun dediklərinə əməl edən Güloğlan yay-oxla bu cadugər qarını öldürür, daşa döndərilmiş insanları xilas edir.

Göründüyü kimi, bu nağılda yay-ox insanları yaman qüvvələrdən, şər varlıqlardan qoruyan, onlara səadət, xoşbəxtlik gətirən möcüzəli bir vasitə kimi əks olunmuşdur.

Sehrli nağılların əsas xüsusiyyətlərindən biri burada köməkçi qüvvələrin və sehrli vasitələrin mühüm rol oynamasıdır. Bu cəhəti nəzərə alan V.Y. Propp belə qənaətə gəlir: “Sehrli vasitə əldə etdikdən sonra və ya qəhrəmanın əlinə onun əmri ilə ona kömək edən canlı varlıq düşdükdən sonra onun tətbiqi gəlir: qəhrəman heç nə etmir, köməkçi onun əvəzindən hər şeyi yerinə yetirir” (12, 48).

Sehrli nağıllar sırasında 1943-cü ildə Cəbrayıl rayon sakini Məmməd Əhməd oğlundan yazıya alınmış “Altı yoldaş” nağılı da (11, 69-72) obrazlarına, kompozisiya xüsusiyyətlərinə görə seçilir. Nağılda təsvir olunur ki, şahzadə atasının arzusunda olduğu qızı alıb gətirmək üçün səfərə çıxır. Atasının əmri ilə şahzadə ilə gedənlər yavaş-yavaş ondan aralanıb geri qayıdır. Şahzadə isə öz fikrində dönmür. O, qeyri-adi yol yoldaşları – Palazqulaq, Buzatan, Dağı dağ üstə qoyan kimi köməkçilərlə rastlaşır. Həmin qeyri-adi yol yoldaşlarının köməyi ilə şahzadə yad ölkənin padşahının bütün şərtlərini yerinə yetirərək onların sayəsində istədiyi qızı alıb gətirir.

Göründüyü kimi, nağılin qəhrəmanı sehrli yol yoldaşlarını tapdıqdan sonra demək olar ki, hadisələrin inkişafında əsas yeri onun köməkçiləri tutur.

M.H.Təhmasib şifahi xalq ədəbiyyatımızda çox məşhur olan dövlət quşunun da bu qəbildən olan mifoloji surətlərdən olduğunu, nağıllarımızda bu quşun kölgəsinin bəxtiyarlıq və xoşbəxtlik gətirdiyini, bu quşun kimin başına qonarsa, o adamın padşah seçildiyini göstərir. Tədqiqatçı dövlət quşunun bir adının da Humay, yaxud Hüma olduğunu yada salır, “Umay-Humay” sözünün mənasını açmaq üçün bir sira elmi ədəbiyyatlara, həm də bununla bağlı xalq inanclarına müraciət edərək belə qənaətə gəlir: “...Umay əslində uşaq yoldaşı deməkdir. Uşağın ana bətnindəki həyatında və inkişafında həmən uşaq yoldaşının nə dərəcədə böyük əhəmiyyətə malik olduğu aydınındır. Buna görə də qədim insanların nəzərində bu, təbii-maddi varlıq, əger belə demək mümkünə, fövqəltəbii şəkil və mahiyyət almış, qüdsiyyətə qaldırıllaraq ilahə dərəcəsinə çatdırılmış, öz inkişafının daha sonrakı mərhələlərində isə öz kölgəsi – himayəsi ilə insanlara bəxtiyarlıq – dövlət-övlad verən bir quşa çevrilmişdir” (13, 101).

Simurq-Zümrüt quşu çətinliyə düşən qəhrəmanların köməyinə yetir, yaman qüvvələri məhv etməkdə onun ən yaxın köməkçisi olur.

Azərbaycan nağıllarında qəhrəmanın ən sədaqətli köməkçiləri sırasında serli atlar da mühüm yer tutur. Nağıllarda təsvir edilən sehrli atlar baş verəcək hadisələri qabaqcadan görür, qəhrəmanı bütün təhlükələrdən və ölümündən qurtarmağa çalışır.

Bir sıra folklor nümunələrində isə bunları yarananlar öz əcdadlarını, soy köklərini atla əlaqələndirmişlər. Atın nağılı və dastanlarımızda geniş şəkildə eks olunmasından, ona olan müsbət münasibətdən bəhs edən prof. M. Seyidov yazır: "Türkdilli xalqlarda at onqonu əsas onqonlardan imiş, hətta at onqonu o qədər də əsas onqon imiş ki, onu Günsələ, insanla bağlamışlar" (14, 39).

Qarabağ bölgəsindən müxtəlif vaxtlarda toplanmış nağıllarda bu motivə tez-tez rast gəlmək olar. Məsələn, 1939-cu ildə Cəbrayıl rayonunun Sofulu kəndindən Misirxan Miri oğlundan yazıya alınmış "Məlik Dütçər" (15, 167-177) nağılında mehtərxanaya girən Məlik Dütçəri görən kimi at "dilə gəlib" onunla danışır, çıxılmaz vəziyyətə düşəndə ona yol göstərir, on çətin sinaqlarda ona yoldaş olur.

Qarabağdan yazıya alınmış "Şah oğlu Bəhrəmin nağılı", "Üçbiğ Kosa", "Yetim İbrahim və sövdəgər", "Ustacan Əhməd" və s. nağıllarda da atla bağlı epi-zod və süjetlər özünə yer tapmışdır.

Bu baxımdan 1939-cu ildə Laçın rayon sakini, 100 yaşılı Abdulla Məhərrəm oğlundan yazıya alınmış "Qara at" nağılı (11, 205-207) maraq doğurur. Nağılda təsvir olunur ki, şah birinci arvadından olan oğlu İbrahimim onun doğma oğlundan çox istədiyinə görə analığı İbrahimə qənim kəsilir. Şahın İbrahimə hədsiz məhəbbətindən təşvişə düşən analıq necə olursa-olsun İbrahimim öldürməyə cəhd edir. Ancaq hər dəfə vəfali Qara at "dil açıb" İbrahimim onun hiyləsində xəbərdar edir, onu ölümündən qurtarır.

"Çil madyan" (16, 95-101) nağılı da atla bağlı maraqlı süjet xətti ilə diqqəti cəlb edir. Bu nağılı 1943-cü ildə Qubadlı rayon sakini, 70 yaşılı Səkinə Məhəmməd qızından yazıya alınıb. Bu nağılda şahzadə ilə qəhrəman arasındaki qarşılurma yarış şəklində baş verir və bu mübarizə-müsabiqədə qəhrəman dərya atının – Çil madyanın sayəsində qələbə çalır.

1935-ci ildə Qulu Quluzadənin Füzuli rayonunun Hadrut kənd sakini Cabbar Mövla Quluoğlundan topladığı "Nazikbədən" nağılı da (15, 292-306) at obrazı ilə bağlı maraqlı süjeti ilə seçilir. Bu nağılda sehrli atı sehrli vasitə – taxta at əvəz edir. Bu vasitənin köməyişə şahzadə öz istəyinə yetə bilir. Belə bir vasitənin nağılda yer tapması, yaradılması isə ata olan inamla bağlı olmuşdur.

Qarabağdan toplanmış nümunələr içərisində qəhrəmanı məşhur lətifə qəhrəmənləri olan nağıllara da təsadüf olunur. Qeyd edək ki, ayrı-ayrı bölgələrdə müəyyən lətifə qəhrəmanları olmuş, xalq arasında həmin qəhrəmanlarla bağlı lətifələr yaranmış, bunlar dildən-dilə düşmüşdür. Molla Nəsrəddin, Bəhlul Danəndə kimi lətifə qəhrəmanları ilə bağlı lətifələr isə daha geniş ərazidə yaranıb yayılmışdır.

Qarabağ bölgəsində Bəhlul Danəndənin adı ilə bağlı lətifələrlə yanaşı, bir neçə nağıla da təsadüf olunur. Aydınñır ki, janrlar arasında qəti sədd çəkmək düzgün deyil. Eyni bir məşhur şəxsiyyətin adına müxtəlif janrlarda təsadüf olunması

mümkündür. Digər tərəfdən o da məlumdur ki, bir sıra süjet göstəricilərində lətifələr nağılların tərkibində bir qrup kimi verilmişdir. Hal-hazırda isə nağıllara nisbətən lətifələrin daha geniş dairədə yayıldığını, söyləndiyini müşahidə edə bilərik. Bu da şübhəsiz ki, bu tipli nağılı obrazının yaranması üçün zəmin yaradır.

Ümumiyyətlə, lətifələr bəzi xüsusiyyətlərinə görə nağılı janrına yaxın olşa da, əsas əlamətinə görə ondan fərqlənir. "...Nağılı xüsusi nağılçılar tərəfindən bir əsər kimi danışıldığı halda, lətifa kiminsə başına gələn bir əhvalat, hətta çox zaman el içində şöhrət qazanmış tarixi və yaxud mifik şəxsiyyətlərin adı ilə bağlı real hadisələr kimi danışılır" (17, 3).

Bəhlul Danəndənin adı ilə bağlı Qarabağdan yazıya alınmış "Şaha bel bağlama, arvada etibar etmə", "Tacir Bəhlul" və "Bəhlul Danəndənin qardaşlığı" nağıllarında da bu deyilən xüsusiyyətlər özünü göstərir. Bunlarla yanaşı, onu da qeyd edə bilərik ki, bu nağıllarda ənənəvi lətifələrdən gələn xüsusiyyətlər də özünü göstərir. Bu cəhət daha çox qəhrəmanın xarakterində, onun ətrafindakılara münasibətində üzə çıxır.

Bəxt, tale, alın yazısı motivi Qarabağ bölgəsində toplanmış nağıllarda xüsusi yer tutur. 1947-ci ildə Füzuli rayon sakini, 65 yaşılı Hümmət Məmmədoğlundan yazıya alınmış "Axmaq kişi" adlı nağılı bu motiv üzərində qurulmuşdur. Bu nağılda bəxtini tapmağından arxayın olan kişi ona nəsib olan xoşbəxtliyi görmür, bütün imkanları əldən verir, ona təklif olunan var-dövləti, hayatı qəbul etmir, bundan daha artıqna çatmağa çalışır, nəticədə hər şeydən əli üzülür və axırda ağılsızlığı ucbatından şirin yeminə çevrilir.

Məlum olduğu kimi, hamı ruhların varlığına inam qədim insanların dünyagörüşündə mühüm yer tutmuşdur. Belə ki, bəxt canlı varlıq kimi təsəvvür edilmiş və belə güman edilmişdir ki, onun bir adamdan üz döndərməyi bədbəxtlik, həmin adamın üzünə gülməyi, yaxşı münasibəti isə xoşbəxtlik götür. Belə bir inamın izləri "Axmaq kişi" nağılı ilə yanaşı, bir sıra digər nağıllarda da özünəməxsus şəkildə eks olunmuşdur.

Bu süjetin Qarabağdan, eləcə də digər bölgələrdən toplanmış bir neçə variantına rast gəlirik. Bunlardan biri də "Qaraçuxasını axtaran kasib" adlanır (1, 188-192).

"Üç qardaş" nağılında göstərilir ki, iki qardaş çalışıb-vuruşub yaxşı dolanır, üçüncü qardaş isə həmişə yatdıguna görə ruzi tapmir. Qardaşları onu tənbəh edəndə bu qardaş deyir ki, məni yatırdan var, hər şey Allahın əlindədir. Söyləyici buna münasibətini belə bildirir: "Bunu yatırdan yatırıbdı, ay oğul. İlahi insana urza verməlidir. Şükür həkkin dərgahına. İnsana səbr verməlidir. O adam xoşbəxt adamdı ki, İlahidən həmişə özünə səbr isdiyir. Nə qədər səbr istəsən, səbrnən oturuf duran, Allahın da bir heyət xoşuna gələrsən" (18, 282).

Göstərək ki, həm Bəxt, həm də Qaraçuxa adlandırılan obraz bəxt, tale anlayışlarını bildirir. Bu obrazla bağlı Ə.Əsgər yazır: "Şirvan bölgəsində bu obraz Naxış adlanır və Qaraçuxa ilə adekvat funksiya daşıyır. "İşlə rast düşmək" anlamında naxışı gətirmək ifadəsi sözügedən mifonimlə bağlıdır. Ancaq hər üç mifonim

Azərbaycan mühitində meydana çıxmışdır. Söyügedən mifoloji personajın arxaik adı Cənubi Sibirin türk xalqlarında bu günə qədər qorunmuşdur. Sur, sülə, yula adlanan bu mifoloji personaj insanın bir neçə ruhundan biridir və bədəndən çıxaraq gəzə bilir. Sur sözü bəzi bölgələrdə (Göyçə, Borçalı, Qazax və s.) "surun yerisin" və ya "surun yeriməsin", "Allah sur versin" kimi alqış və qarğışlar içərisində bu günədək yaşamaqdadır" (19, 24).

Qaraçuxası ayaq üstə olan adamın bütün işləri rast gətirir, həyatı firavanlıq içində keçir, hörmət-izzət, var-dövlət sahibi olur. Nəinki Qaraçuxası oyaq olan adamın, həm də həmin adamın ailəsinin, qohum-əqrəbasının belə işləri yoluna düşür. "Qaraçuxa və ağıllı qız" nağılında (20, 296-298) evə gəlin gələn qız ailənin bütün üzvləri ilə mehriban dolanır, öz ağılı, zəhməti ilə hamının hörmətini qazanır. Gəlinin gözəl xasiyyəti, ailəcanlılığı evin Qaraçuxasını həmişə oyaq saxlayır.

Bəxtin axtarılması, ağılla bəxtin mübahisəsi, bəxtin qayıtması və s. süjet tiplərində Qaraçuxa obrazı, əsasən, köməkçi funksiyasını daşıyır.

Qarabağdan toplanmış nağıllar bədii xüsusiyyətlərinə, süjet-kompozisiya zənginliyinə görə də seçilir. Söyləyicilər söyləmə zamanı süjetə yeni elementlər daxil etməklə nağılları daha maraqlı təqdim etməyə çalışmışlar. "Hatəmin nağılı", "Quru kəlle" və s. bir sıra nağıllarda bu cəhət özünü tüzə çıxarır.

ƏDƏBİYYAT

1. Qarabağ: folklor da bir tarixdir. I kitab / Toplayıb tərtib edənlər: İ.Rüstəmzadə, Z.Fərhadov. Bakı: Elm və təhsil, 2012, 464 s.

2. Azərbaycan nağılları: 5 cilddə, I cild / Tərtib edəni M.H.Təhmasib. Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1960, 328 s.

3. Azərbaycan-türk nağılları / Hazırlayan: A.Xəlilova. Bakı: Nurlan, 2009, 160 s.

4. Xalilov R. Образы героев Азербайджанских и арабских волшебных сказок. Дис... канд. фил. наук. Баку: 1988, 153 с.

5. Əsgərov Ə. Azərbaycan sehrlə nağıllarında qəhrəman (səciyyəsi və mənşəyi). Filol. elm. nam. dis. Bakı: 1992, 164 s.

6. Андреев Н.П. Указатель сказочных сюжетов по системе Аарне. Ленинград: 1929, 118 с.

7. Жирмунский В.М. Тюркский героический эпос. Избр. труды. Ленинград: Наука, 1974, 726 с.

8. Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi. Bakı: Elm və təhsil, 2013, 368 s.

9. Azərbaycan folkloru antologiyası: V kitab. Qarabağ folkloru antologiyası / Tərtib edəni İ.Abbaslı. Bakı: Səda, 2000, 414 s.

10. Kitabi-Dədə Qorqud / Tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə F.Zeynalov və S.Əlizadənindir. Bakı: Yaziçı, 1988, 265 s.

11. Azərbaycan nağılları: 5 cilddə, III cild / Tərtib edəni Ə.Axundov. Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1962, 282 s.

12. Пропп В.Я. Морфология сказки. Москва: Наука, 1969, 168 c.

13. Təhmasib M.H. Əfsanəvi quşlar // "Vətən uğrunda" jurnalı, 1945, №5, s. 93-101

14. Seyidov M. Qızıl döyüşünün soy-etnik taleyi haqqında // "Ulduz" jurnalı, 1981, №8, s. 28-50

15. Azərbaycan nağılları: 5 cilddə, II cild / Tərtib edəni Ə.Axundov. Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1961, 374 s.

16. Azərbaycan folkloru antologiyası: Borçalı folkloru / Toplayanı V.Hacıyev, tərtib edəni İ.Abbaslı. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 256 s.

17. Təhmasib M.H. Müqəddimə /Molla Nəsrəddin lətifələri. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1965, s. 3-16

18. Qarabağ: folklor da bir tarixdir. II kitab / Tərtib edən İ.Rüstəmzadə. Bakı: Elm və təhsil, 2012, 484 s.

19. Əsgərov Ə. Ön söz / Azərbaycan folkloru antologiyası: XII kitab, Zəngəzur folkloru. XII kitab. Bakı: Səda, 2005, s. 13-28

20. Qarabağ: folklor da bir tarixdir. III kitab / Tərtib edən İ.Rüstəmzadə. Bakı: Elm və təhsil, 2012, 468 s.

